



Orxan ARAS

ÇİNGİZ AYTMATOVUN ƏSƏRLƏRİNĐƏ YADLAŞMA

Ədəbiyyatda Kafkanın “Məhkəmə” və “Çevrilmə”, Kamyunun “Yad”, Dostoyevskinin “Yer altından qeydlər”, Kanettinin “Korlaşma”, Melvillenin isə “Katib Barslebi” kimi əsərlərində modern cəmiyyət və modern insanın yalnızlığı, qorxusu, dəyişimi və yadlaşması gözəl təsvir edilmişdir. Ədəbiyyat dünyasında Kamyunun “Yad” romanındaki qəhrəmanı: “Bu gün anam öldü, bəlkə də, dünən, bilmirəm”-cümlesi yadlaşmanın bir şüarı halına gəlmişdir. Yenə Elias Kanettinin “Korlaşma” romanındaki intellektual Peter Kinin şəxsində bütün gözəl düşüncələr, xəyallar, bilgi və dəyərlər hər şeyi öz təsiri altına alan qorxunc bir korlaşma ilə yox olub gedər. Təbii ki, bu yoxolma cəmiyyəti də, mədəniyyəti də yox edəcəkdir. Bu vəziyyət, adətən, yadlaşmanın qara dəliyi kimidir.

Çingiz Aytmatovun bütün əsərlərində çevrənin təxribata uğraması, yer və məkan dəyişimləri, bunlara bağlı olaraq insanın mədəni və psixoloji dəyişimi özünə, mədəniyyətinə yadlaşması kimi mövzular, onların nəticəsi

geniş yer tutmaqdadır. Sovet sistemi içində ortaya çıxan təzadlar, sünii sosial münasibətlər və həyatını öz dünyası içərisində sürməyə çalışan çöl insanların sistemlə, təbiətlə və özüylə mücadiləsi, əzmi, acısı Aytmatovun əsərlərinin ana xəttidir. 1917-ci ildə bolşevik inqilabından sonra 1937-ci ildə başlayan “təmizlik” hərəkatı, II Dünya Müharibəsinin gətirdiyi yixim Sovet İttifaqında yaşayan xalqlarla birlikdə qırğız xalqının kimliyində də dərin yaralar açmış, min illərdən bəri qorunan ictimai quruluşu, ailə münasibətlərini pozmuş, sünii və yad dəyərlərin ortaya çıxmasına vəsilə olmuşdur. Bütün bu acıların içində yaşayan və olanları müxalif gözlə izləyən Aytmatov hər şeyin mənbəyində “yad”ın və “ayrılığın” olduğunu təsbit edərək, bunları çox ədəbi bir üslubla əsərlərinə yansıtmışdır. Onun, sadəcə, romanlarında deyil, hələ ilk hekayələrində də “ayrılığın” yadlaşmağa yol açacağıının qorxusunu hiss etmək mümkündür. “Qızıl alma” hekayəsində İsabekovu narahat edən məsələ “arvadından ayrı qalandan dəyişməsi və ona başqa bir gözlə baxmasıdır”¹.

1. Aytmatov Cengiz, “Kızılelma” Ötüken Yayınları 1992, s.9


“Əlvida, Gülsarı” romanında isə çoban Tanabayın dünyasına girən kobud və əmredici sistem onu narazılığa, bədbəxtçiliyə itələyir. Dəri pencəkli partiya işçisi, ona qeyd-şərtsiz boyun əyən kolxoz sədri Çora Tanabayın bütün əmək və arzularını yox edərək insanlardan uzaqlaşdırır. Çoranın ona “Necəsən?” sualına verdiyi cavab düşündürүcüdür: “Necəyəmsə, eləyəm, olduğum kimiyəm!”²

Tanabaya görə, Çora kimi insanlar “Yumurtalarını başqa quşların yuvasına buraxan kökək quşu kimidilər”³, yəni köksüz, yurdsuz və işgalçıdır.

Çoban Tanabay yadlaşma hückumuna məruz qalan hər kəs kimi, keçmişə, keçmişdən, atalarından qalan dastanlara, əfsanələrə sarılır, azadlığı orada axtarır. Yaşılı ovçu ilə “Boz Maral” hekayəsini xatırlayır. Gənc Qaragülün hırsı, zalımlığı və təbiəti pozaraq xarab etməsinin Boz Maral tərəfindən necə cəzalandırıldığını düşünür. Qaragül kimilər cəmiyyət tərəfindən “qarğıtlanmış və lənətlənmişlər”.⁴ Onlar artıq yovşanlı çöllərin adımı olmaqdan çıxmış, yadlaşmışlar.

Aytmatovun baş əsərlərindən olan və dünya ədəbiyyatına “manqurt” anlayışını təqdim edən “Gün var əsrə bərabər” romanında yazıçı yadlaşmanın ən vurucu örnəyini oxucularına təqdim etmişdir. Sabitcanın şəxsində yurddan ayrılib gedərək yadlaşan insanlar Yedigeyin gözündə artıq onlardan olmayan insanlardır. Sabitcanın həyat yoldaşı “zəhmət edib” qaynatasının yas mərasimində belə gəlməyib. O “şəhərli qadın”⁵ yad bir insandır. Atasının vəsiyyətini belə vecinə almayan, bir an əvvəl atasını torpağa tapşırıb Moskvaya arvadının yanına getmək istəyən oğul Sabitcan Yedigey üçün tam bir manqurtdur: “Manqurtsan sən, manqurt!”⁶

Öz ölkəsində dəyərlərini qoruyan, qucaqlarından alıb götürülərək yadlaşan oğullarının, qızlarının gələcəyini düşünən yedigeylər yalqız insanlardır. Onlar “yadlaşmağa” qarşı gələmmədikləri və bu mövzuda müdafiə xətti qoyam-



madıqları üçün yalqız və əsəbidirlər. Çünkü atalarından müqəddəs bir miras kimi təhvil aldıqları hər şeyin tək-tək yox olub getdiyini görməkdəirlər. Yazıçı Yedigeyin təkliyini belə təsvir edir: “Ancaq sədaqətli iti Yolbars yanında qalmışdı...”⁷

Aytmatovun ən önəmli əsərlərindən olan və bəzi ədəbiyyat tənqidçiləri tərəfində mövzusunda beynəlmiləlciliyi yaxaladığı söylənən romanı “Dişi qurdun yuxuları”, əslində, ister kommunist, isterse də kapitalist sistemdə olsun, gözü doymayan və qarşısına gələn hər şeyi dağıdan bir zehniyyəti bütün çilpaqlığı ilə dünyaya elan edən dastan kimidir. O dastanın içində əl dəyməmiş təbiət və o təbiətin qoynunda “insanı sərxiş edən” bir rahatlıq vardır. Amma o əl dəyməmiş təbiətə bir gün “yad” insanların əli dəyəcək, sehri havasını qan qoxusuna bürüyəcəkdir.

Dişi qurd Akbaranın yurdu olan İssik-Kulun ətəklərindəki Mujunkum çölü yazıcıının diliylə hər şeyin bir intizam və ahəng içində yaşadığı, təbiəti zəngin olan bölgənin qoynundakı canlılara comərdliklə xoşbəxtlik və azadlıq təqdim etdiyi bir yurddur: “Çöl gecələri çox gözəl olur. Əvvəlcə xoşbəxt bir səssizlik çökər

2. Aytmatov Cengiz, „Elveda, Gülsarı”, Ötüken Yayıncılık 1993, s.167

3. Eyni yer, s.167

4. Eyni yer, s.210

5. Aytmatov Cengiz, “Gün Olur Asra Bedel” Ötüken Yayıncılık, s.33

6. Eyni yer, s.414

7. Eyni yer,s. 413

ortalığa. Yerin və göyün sonsuzluğu sanki bu səssizliyi daha da artırır. Yumşaq hava ot qoxusuyla dolar. Saysız ulduzlarla bürünmiş səma ilə gözümüz arasında ən xırda bir sis, bir bulud, bir buxar kölgəsi belə yoxdur".⁸

Bu təbiətin içində hər şey o qədər isti, təbii və yaxındır ki, Akbara orada erkəyi Taşçaynarın üzərinə çökən "yad dişi qoxusunu"⁹ belə aşkar edib narahat olmaqdadır.

Akbara və Taşçaynar məhəbbətlə, birlərinə olan bağlılığı, xeyalları və sonra dünyaya gələn balalarıyla ucsuz-bucaqsız çöllərdə keçmişdən gələn bütün vərdişləriylə bir yuva quraraq həyatın onlara təqdim etdiyi imkanlar daxilində şən bir həyata başlayırlar. Onlar həyatın içində – "soyunu, kökünü, dölnü, döşünü qoruma instinctiylə"¹⁰ – güclənmişdilər.

Amma Mujunkom çölündə həyatın dəyişməz axarını pozan "acgöz" bir fikir hər şeyi alt-üst edəcəkdir. Bu "acgöz" məntiq Mujunkom çölündə əsrlərdən bəri bir nizam-intizam içində yaşanan həyatı pozmaq arzusundadır. Moskvadan əmr gəlmış, planlaşdırma üçün ətin qısa zamanda mərkəzə təslim edilməsi istənilmişdir. Halbuki o bölgədə planı doldura biləcək qədər ət yoxdur. "Gözüaçıq" və ya "acgöz" bir məmur bunun da həlli yolunu tapır. Mujunkom qumsallığındakı bütün heyvanlar vertolyotdan açılan tūfəng atəşiyələ ovlanacaq, sonra ətləri toplanaraq mərkəzə göndəriləcəkdir. Amma bütün heyvanlar kimi, dişi qurd Akbaranın da qurduğu bir həyat, bir sevdası, balaları, yuvası və gələcəyə bağlı xeyalları vardır. Bu arada, Mujunkom çölündə isə mövsümün ən gözəl anlarıdır: "Ən erkən oyanan quşlar ağacların arasında qanad çırpıraq civildəşir, kirpilər ora-bura qaçırlar, bütün gecə ötən cırçıramalar indi boğazlarını cırana qədər bağırır, oyanan köstəbeklər üzə çıxıb yerə düşən çalı dənələrini toplamaq üçün hərəkətə keçməzdən əvvəl sağa-sola göz atırlar. Yastı başlı, boz rəngli böyük bir gecə quşu tükləri çoxalmış beş balasını gəzintiyə çıxarmış, uçmağı öyrədirdi onlara".¹¹

8. Aytmatov Cengiz, "Dişi Kurdu Rüyaları", Elips Yayınları, s. 77

9. Eyni yer, s.4

10. Eyni yer, s.4

11. Eyni yer, s.8

12. Eyni yer, s.21

13. Eyni yer, s.152

Təbiətin içərisində təbii axını pozan, ona müdaxilə edərək qarışq bir ortam yaradan varlığı yaziçi da tam olaraq tərif edəmmir: "Varlığımızı tərif etmək çətindir"¹², deyə yazır və təbii ritmi pozanları, yaxud düşüncəsizcə bu işə alət olanları təsvir etməyə başlayır. Heyvanları amansızcasına qətl edənlər üçün nə mövsüm, nə təbiətdəki oyanış, nə də orada yaşayan canlıların həyatındaki intizamı vacibdir. Vacib olan "mərkəzə" bağlılıqları və qorxularıdır. Yaşadıqları çevrədən, təbiətdən qopuq haldadırlar. Özlərini öz yurdlarına qarşı məsuliyyətli hiss etmirlər. Qorxuları onları robot vəziyyətinə gətirmişdir və yaşadıqları yerdə necə böyük bir təxribata səbəb olacaqlarını belə düşünməməkdəirlər. Çünkü onların, yəni yadlaşanların iradələri özlərinə tabe deyildir. Onlar "şeytanın" əmrlərinə baş əyməkdə yarışmaqdadırlar.

Digər tərəfdən, yaziçi əlindəki qələmi bir an Mujunkom çölündə qətl edilən və cansız yatan minlərlə heyvanın toplayıcılarının üzərində tutur. Ətrafdakı dağıntıını görmədən, sadəcə, ət toplayan bu insanlar altı nəfərdi. Bunların heç biri o torpaqlardan mayalanmamışdır. Hamısı acı bir hekayənin qurbanlarıdır və oraya təsadüf nəticəsində sovrulmuşdular. Heç birinin bir məqsədi, özünəməxsus düşüncə tərzi və təbiətlə sağlam münasibəti yoxdur. İçlərində "yerli" deyə adlandırılan və Mujunkoma yaxın torpaqlarda dünyaya gəldiyi söylənən Uzukbay da yadlaşmış bir yerlidir. O, başısağdı birisi olsa da, öz qanunu olmayan, özünə hörmət etməyən, bir şüşə "vodka" üçün qütblərə qədər gedə biləcək şəxsiyyətsiz bir obrazdır. Altı nəfərdən biri olan Abdias gördüyü iş vecinə olmasa da, bəzən vicdanı sizləsa da, sonda baş verən bu vəhşətə "qədər" deyib keçər.

Romanda ən çox diqqəti çəkən adamlardan biri də, şübhəsiz ki, Abdiasdır. O, əslində, yadlaşan insanlar tərəfindən qurban edilən birisidir. Bütün düşüncələrin qadağan edildiyi bir mühitdə həyata yeni baxış bucağı təqdim etmək istəsə də, yolu ilə getdiyi Həzrəti İsa kimi Akbaranın yurdunda çarmixa çəkilir. "Bizdən olmayan bizə düşməndir"¹³ düşüncəsi və zülmə qarşı iki min il əvvəl Qüdsdən ucalan

səs bu dəfə Mujunkom çölündə əks-səda verir: "Qan tökməyək... Peşmanlıqla ruhlarımızı təmizləyək!"¹⁴

Dişi qurd Akbaranın acı-acı ulamasını kimsə eşitmədiyi kimi, Abdiası da o sonsuz və insan əliylə qana boğulmuş çöldə eşidən olmur və zülmə etiraz edən Abdias inandığı Peyğəmbərini gözləri öünüə gətirərək ruhunu təslim edir. Abdiasın fəryadı insanlara heç bir təsir etmir, onun səsi, sadəcə, ruhu kimi yaralı heyvanlar tərəfindən eşidilir. Çünkü onlar da haqsızlığa qarşı çıxıblar:

"Akbara hückuma hazırlaşan Taşçaynarı durdurdu, sonra ağaca soxularaq yavaş-yavaş sizildamağa, öldürülən balaları və altı üstünə çevrilən çöl üçün ağlamağa başladı".¹⁵

Mujunkom çölü yadlaşan insanlar tərəfindən kirlədilərək yaşanmaz hala gəlincə Akbara və Taşçaynar doğulub böyüdükləri yurdlarını tərk edib, Aldaş Gölü ətrafına gedərək yeni balalarını dünyaya gətirdilər. Amma orada da onlara rahatlıq yoxdur. O bölgədə mədən yataqları kəşf edilmiş, minlərlə hektar torpaq yox edilməyə başlanmışdır. Onların bir tək yolu yenə də buralardan uzaqlaşmaqdır. İki qurd və beş balası Qurday yaylağını aşaraq Ak-Tuz keçidinə çatırlar.¹⁶ Təəssüf ki, Ak-Tuz ətrafi da işgal edilmiş, orada da yaşamaq mümkün deyildir. Yollarına davam edirlər. İssik-Kulun ətrafında yeni bir yuva tapırlar özlərinə. İnsanın hırsı, nəfsi, kobudluğu, sistemin səhv işləməsi cənnətin bir parçası olan İssik-Kul ətrafını da cəhənnəmə çevirmişdir. Çobanlar da heyvanlarını doyura bilmədiklərindən şikayət edirlər: "Nə gözəl otlaqlarımız var idi. Hanı o otlaqlar indi? Yerini quru toz-torpaq aldı. Bərəkətsiz bir neçə sahədə seyrək otlaq; seyrək otlar üçün heyvanlarımız bir-biriylə döyüşür. Hər yer tapdalayıb sərtləşdi".¹⁷

Təbiət amansız insanı cəzalandırmışdır. O da etdiyi əməldən, yaşadığı yerdən məmənun deyildir. Hey başqasını günahlandırmadıqda, özünü və ya sistemi səbəbkar bilməkdən

qaçmaqdadır. Hırsının təbiətə və heyvanlara hückum edib məhv etməklə keçəcəyini sanır. Çoban Bazarbay acgözlükə Akbaranın balalarını oğurlayır. Yuvada unudulan pis qoxulu "vodka" şüşəsi ürəyi yaralı ana Akbaraya yadlaşmanın bütün eybəcərliyini xatırlamaqda və onu dəli etməkdədir. Çarəsiz Abdias Həzrəti İsaya üz tutduğu kimi, o da qurdların Tanrısı Börü-Anaya pənah aparır. Ona insanların əlindən nələr çəkdiyindən – acılarından danışır, imdad diləyir... Yurdunu, yuvasını dağıdan şeytanlaşmış insandan Börü-Anaya şikayət edir: "Ey qurdların ilahəsi Börü-Ana! Bu soyuq dağlarda qarşında duran mənəm! – yalqız, talesiz Akbara. Acılarım çox böyükdür... Necə ağladığımı izləyirsənmi?"¹⁸

İnsanların etdiyi kimi, Akbara da Börü-Ana onu eşitsin, onun acılarını bilsin deyə, həmişə Börü-Anaya üz tutur, onu səsleyir. Ulayır, ulayır, ulayır... Balalarını itirən, yurduna yadlaşan bu qurdun ulamaları bütün çobanları, çöl sakinlərini narahat edir, yadlaşmış bəzi vicdan sahibləri kədərlənir, göz yaşı tökürlər.

Açılar böyüdükcə Akbara da özünə yadlaşmağa başlayar. Yadlaşma onu da "qurd dəyərlərindən" qoparır, bambaşqa birisi edir: "Akbaraya gəlincə, o artıq həyata biganədir. Heç bir şeydən zövq almır".¹⁹

Akbara, əlbəttə, haqlı olaraq, yadlaşan dünyada, yadlaşan insanlar içində haqqını, yenidən həyata dönüşünü axtarırdı: qorxmadan insanların ətrafında dolaşır, vicdanlarına ulayır və onlarla birlikdə yadlaşmağa qarşı mücadilə etmək istəyirdi.

Aytmatov çox yaxşı tanıdığı çölü, çobanları, qurdları yozlaşmış bir həyatın içində böyük bir coşqu və axiciliqlə təsvir edərkən, ürəyi yaralı Akbaranın insandan intiqam almasına nədənsə razı olmur. İnsanın öz günahının cəzasını öz əliylə verməsini yazır romanda. Boston canından çox sevdiyi oğlu Kəncəni öz əlləriylə vurarkən deyir: "Hansi günahın cəzası idi bu?"²⁰

Və o, vicdan mühakiməsi nəticəsində ölenin, sadəcə, oğlu olmadığını başa düşür: "Ölən bax, o kainatdır. Göt üzü, yer üzü, dağlardı... O artıq yad olmuşdu dünyasına".²¹

14. Eyni yer, 149

15. Eyni yer, s155

16. Eyni yer, s. 156

17. Eyni yer, s.213

18. Eyni yer, 212

19. Eyni yer, s.221

20. Eyni yer, s.227

21. Eyni yer, s.229